

Müjdə ver, ikrah oyatma. Asanlaşdır, çətinləşdirmə.

Kitabın sahibi: _____

Oxu tarixi: _____

TANRINI AXTARAN QIZ

AMİNƏ SƏDR

Ərəb dilindən tərcümə:

Aytəkin Qocayeva



Tərcüməçi:	Aytəkin QOCAYEVA
Redaktorlar:	Emin İMANLI Rəşad HƏSƏNOV
Korrektor:	Taleh MİRZƏYEV
Yekun oxunuş:	Rəşad Nağı MUSTAFA
Bədii və texniki tərtibat:	İsmayıл SÜLEYMANLI
Üz qabığının dizaynı:	Azər ƏSGƏRZADƏ

آمنة الصدر
امرأتان و رجل

**Aminə Sədr
TANRINI AXTARAN QIZ**

Bakı, “Irşad” Nəşriyyatı – 2020, 96 səh. / II nəşr

© Dar Al-Taarof Publishing Company / 1981

© Parlaq İmzalar MMC / 2018

Kitab “İmam Musa Sədr İnstitutu”nun rəsmi razılığı əsasında nəşr olunur. Kitabin Azərbaycan dilində nəşr hüququ “Parlaq İmzalar” Nəşriyyatına məxsusdur. Bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışması qadağandır.

Irşad Nəşriyyatı | 3



İRŞAD – Parlaq İmzalar MMC-yə məxsus markadır.

www.parlaqimzalar.az
irshad@parlaqimzalar.az
facebook.com/irshadkitab
instagram.com/irshadkitab
 0559697259 / 0559897259

Mətbəə: “Nurlar” NPM
 Çap tarixi: 29.04.2020
 Sifariş: 001(08)/20

Ön Söz

Seyid Heydərin həyat yoldaşının on üç övladından yalnız üçü həyatda qalmışdı: Seyid İsmayıł, Seyid Məhəmməd Baqır və Aminə. Aminə altı aylıq olanda atasını itirir, bundan sonra onların həyatı yoxsulluq və çətinlik içində keçir. Onu hələ uşaq yaşlarından yazib-oxumağı öyrənmək üçün məktəbə aparırlar. Məktəbi isitmək üçün otağın bir küncünə soba qoyulurdu. Kiçik sobanın alovu balaca Aminənin ürəyinə elə qorxu salır ki, bir daha məktəbə gedə bilmir. Buna görə də qardaşları ona evdə dərs deməyə başlayırlar. Əvvəlcə sadə ərəb dili kitablarından istifadə edirlər. Get-gedə isə Quran və şəriət elmlərinə aid daha çətin və əhatəli kitablar oxuyur və başqaları ilə müzakirə edir. O, çox kitab oxuyur və oxumaqdən zövq alır. Ailənin maddi sıxıntıda olduğu vaxtlarda qardaşı bir kitab alar, hər ikisi onu oxuyar, sonra həmin kitabı satıb yenisini alardı. On yaşı olanda oxuduğu mətnlərə qəzet və jurnallar da əlavə olunur. Bir qədər sonra şeir yazmağa başlayır. Qardaşının evlənməsi münasibəti ilə beş səhifəlik uzun bir şeir yazmış və qardaşının həyat yoldaşı Seyidə Fatiməyə hədiyyə etmişdi.

Aminə Sədr

Aminənin bir sıra şəxsi keyfiyyətləri o dövrün qapalı və boğuq İraq mühitində qadınlara nümunə idi. Çox sadə geyinərdi. Kiminsə haqqında pis söz danışmaz və qeybət etməzdi. Azad və cəsarətli xarakterə malik idi. Toxuculuq və dərziliyi yaxşı bacarırdı. Qardaşı uşaqları və ehtiyacı olanlar üçün paltar tikərdi. İraqda kimsəsi olmayan, işləmək və ya təhsil almaq məqsədilə ev-eşiklərindən uzaq düşmüş ailələrə əl tutardı. Bir dəfə tələbələrdən birinin həyat yoldaşı övlad sahibi olur. Həmin vaxt yeni doğulan körpə ilə anaya qulluq etmək üçün bir müddət onların evində qalır.

Tədris həyatına qadın yığıncaqlarından – Quran oxumaqla, şəriət hökmələri və əxlaq barədə söhbətlərlə – başlayır. Sonralar universitet və mədrəsədə də dərs deyir.

İraq BƏƏS Partiyasının¹ qərbləşmə təbliğatına görə İraqın dini camiəsi müsəlman qız və qadınların məktəblərə gedib təhsil almasına icazə vermirdi. Bu vaxt “İslam Təhsil Cəmiyyəti” və “əz-Zəhra” məktəbləri yaradılır və Aminə Sərdən bu məktəblərin idarəciliyini öz üzərinə götürməsi istənilir. Nəticədə, həftədə üç gün Nəcəfdə olur, üç gün də məktəbi idarə etmək üçün Kazimeynə gedir. Onun yeganə vəzifəsi məktəbləri idarə etmək deyildi. O həm də qızların azad oxu saatlarını düşünüb-daşınmağa istiqamətləndirir, öz şeirləri ilə onlara düşüncə sistemi aşılıyar və dərs keçərdi. Qızlar uşaq yaşlarından təhsil müdətənin sonuna kimi onun düşüncə, əməl və şeirlərin-dən dərs alardılar.

¹ Ərəb Sosialist Dirçəlişi Partiyası

Mədəni problemlərin təzyiqi və xüsusi mədəniyyət sisteminin olmaması onu gənclik illərindən məqalə və roman yazmağa sövq edir. İlk məqalələri “əl-Adva” jurnalında Aminə Heydər adının qisaldılmış forması olan “A. H.” imzası ilə dərc olunur.

Qadının ev mühitindən kənar fəaliyyətinə qarşı olan bir cəmiyyətdə onun qarşısını alır və etiraz edirlər. Bir müddətdən sonra naşirlər də onun məqalələrinin çap olunmasına mane olurlar. Lakin işini da-yandırmır. Sonralar “Ümmül-vəla” və “Bintül-hüda” imzalarından da istifadə edir.

O, düzgün yaşayış yolunu aydınlatmaq məqsədilə sadə romanlar yazmağa başlayır. Oxucusu ilə bəzən nəsihət, bəzən Quran və hədis, bəzən də hekayə dili ilə danışaraq ona müsəlman fərdin islah və tərbiyə yolunu göstərir. Onun romanları, əsasən, cəmiyyətin reallıqlarından ilhamlanır və o onları xüsusi bacarıqla, cəlbedici yazı üslubu ilə qələmə alır. O, peşəkar roman yazarı deyildi, lakin öz romanları ilə iki cəbhədə döyüşürdü: ilk növbədə, onun fəaliyyətini şayıə və ittihamlarla təsirsizləşdirmək niyyətində olan qərəzli qüvvələrlə, ikinci mərhələdə isə, qorxu və çətinlik yaratmaqla, həbs olunmaq təhdidi ilə onu susturmağa çalışan İraq BƏƏS Partiyası ilə.

O, romanlarında islam mədəniyyətini aydınlatmaqla qərb mədəniyyətinin mənfi cəhətlərini tənqid edirdi. Hətta romandaki personajlar üçün də gözəl məna və keyfiyyətləri simvolizə edən adlar seçirdi: Rihab (yamyaşıl torpaq), Mustafa (seçilmiş), Vifaq (dostluq), Həsənat (yaxşılıqlar), Vəfa, İfaf (paklıq) və s. kimi. Bu-na görə də çox vaxt kitablarının birinci və ikinci nəşr-

Aminə Sədr

ləri BƏƏS Partiyasının Təhlükəsizlik Bürosu tərəfindən qadağan edilib, onları oxumaq və saxlamaq isə cinayət hesab edilib.

Qardaşı Seyid Məhəmməd Baqir Sədrin dini və siyasi fəaliyyətlərinə görə bir dəfə on bir aylıq ev həbsinə məhkum edilirlər, onların ətraf dünya ilə əlaqələri tamamilə kəsilir. Hətta təhlükəsizlik məmurları bir müddət evə ərzaq daxil edilməsinə də mane olurlar. Bu müddət ərzində Aminə özünü yazı, ev işləri və qardaşı övladları ilə məşğul edir. 5 aprel 1980-ci il tarixində Seyid Məhəmməd Baqir Sədr İraq BƏƏS rejiminin Təhlükəsizlik Bürosu tərəfindən həbs edilir. Erətisi gün Aminəni də həbs edirlər. Şahidlərin sözlərinə görə, İraq prezidenti və BƏƏS Partiyasının lideri Səddam Hüseyn qardaşla bacını ağır işgəncələrə məruz qoyandan sonra (8 aprel 1980-ci ildə) hər ikisini öz əli ilə şəhid edir. Daha sonra onların şəhid olmaları xəbərinin yayılmasına mane olaraq ailə üzvlərini Təhlükəsizlik Bürosunun ağır təzyiqi altında saxlayırlar. BƏƏS Partiyasının təhlükəsizlik qüvvələri tərəfindən evə basqın edilərkən onun kitabları, qeydləri və son yazıları məhv edilir.

Onun pak cəsədinin torpağı verildiyi yer isə heç vaxt məlum olmur.

*Fəriba ƏNİSİ
8 aprel, 2018-ci il*

“Artıq hər şey bitib. İndi Həsənat xoşbəxtlik taxtına əyləşib, öz gələcəyini hər baxımdan mü-kəmməl qurduğunu düşünür.

Artıq hamı dağılışib. Həsənat arzu-muradına çatıb. O, xəyallarının şahzadəsinin nişan üzüyünü barmağına keçirən an hamı onu uzun-uzadı alqışlayırdı.

İndi Həsənat intizarında olduğu xoşbəxt ailə həyatını qızıl saplarla toxuyan bir xəyala qərq olub.

İndi hər kəs öz evinə qayıdib, gah adaxlı qızı, gah da onun nişanlığını tərif etməkdədir.

Bu, baş verib artıq. Mənə isə bundan daha ağır bir şey üz verib; qəm-kədər məni əldən salan halda otağıma qayıdırıam. Tək-tənha qayıdırıam. Ruhun tənhalığından daha ağır nə ola bi-

Aminə Sədr

lər?! Öz ailəmin və dostlarının arasında olmağı-
ma baxmayaraq, məndən daha tənha biri var-
mı?! Hamı məni üsyankar zənn edərək məndən
üz döndərib. Onlara görə mən yolumu azm-i-
şam, buna görə də məndən uzaqlaşıblar. Məgər
azğın onların özləri deyilmi?! Həyatda özlərinə
qəbul etdikləri bu dolaşılıq azğınlıq sayılmır mı?!
Həyatlarının mehvərinə çevirdikləri bu geriqalmış
və köhnə fikirlər azğınlıq deyil?! Bəli, azğın elə
onların özləridir. Özünə doğru yol seçdiyini gü-
man edən və özünü müqəddəsləşdirməyə çalış-
an bu Həsənat belə. Görmədiyi, tanımadığı bir
adamlı ailə qurmağa razılıq verən bu Həsənat
belə azğın və anormal deyilmi?! Özü də elə bir
adamlı ki, özünə əziyyət verib nişana da gəlmə-
di, əvəzinə atasını göndərdi. Nə üçün? Çünkü o,
dindardır. Çünkü o da Həsənat kimi anormaldır.
Yoxsa nə üçün Avropanın gözəl qızlarını qoyub,
künc-bucaqda Həsənat kimi bir həyat yoldaşı
axtarsın. Onun ki qızların ən gözəli və ən zəngini
ilə istədiyi kimi münasibət qurmaq üçün heç bir
əgər-əskiyi yoxdur. Özü də yaraşılıqlı tipdir. Bəli,
həm yaraşılıqdır, həm də maddi imkanı yerində-
dir. Görəsən, hansı anormal və qarışiq vəziyyət
onu ingiltərəli gözəlləri qoyub, Həsənat kimi bir
qız axtarmağa sövq edib?! Doğrudur, Həsənat
da gözəldir, intellektual səviyyəsi də yüksəkdir,
ancaq mənim ondan acığım gəlir. Ona belə bir

ər qismət olacağı təsəvvürümə belə gəlməzdi. Lakin o oğlan yenə də buna baxmayaraq, çətin adamdır. Həsənat onunla heç cür xoşbəxt ola bilməz”.

Burada Rihabın özü ilə danışışı sona çatdı. Başını nə iləsə qatmağa çalışırdı. “Heç nə mü-hüm deyil” romanını götürüb oxumağa başladı. Müəlliflə heç nəyin mühüm olmaması fikrində razılışmaq istəyirdi. Nə ləyaqət mühümdür, nə vicdan, nə də ölümündən sonrası. Beləcə, o və onun kimilər üçün yazılmış bu romanla gecənin yarısına kimi oyaq qaldı.

Rihab səhər yuxudan gec oyandı. Yatağından ağır-agır qalxarkən qonşu otaqdan anası ilə bacılarının səsini eşidirdi. Otağından çıxb, onların yanına getdi. Özünü zorla gülümsəməyə məcbur edirdi. Gözləri hamidan əvvəl əyninə ağ don geymiş Həsənata sataşdı. Onun üzündə məmnunluq və xoşbəxtlik parıltısı işildayırdı. Bu, Rihabın ürəyinə od salıb, onun qısqanlıq hissini hərəkətə gətirdi. Lakin yenə də özünü ələ alıb onlarla təbii tərzdə salamlaşdı. Sonra üzünü Həsənata tutub, dedi:

- Gəlin qız, sən necəsən?
- Şükür Allaha, yaxşıyam, Rihab. Tezliklə səni də gəlin görərik.

Aminə Sədr

Sanki bu sözlər Rihabı daha da qıcıqlandırıb onun qısqanlıq hissini alovlandırdı. İstehza ilə dedi:

– Sənə Avropadan elçi göndərilən kimi, yəqin, mənə də Afrikadan bir adam elçi düşər. Elə bil burada kişi qəhətdir.

Həsənat bacısı ilə mübahisə etmək istəməyib qısaca dedi:

– Allah bilən məsləhətdir, bacı...

Rihab istehza ilə gülüb dedi:

– Mən öz gələcəyimi öz əlimlə necə quracağımı yaxşı bilirəm, Həsənat. Sənin kimi deyiləm ki, haqqında hər şeyi yerli-yataqlı bilmədiyim biri ilə ailə qurum...

Bu yerdə Həsənat inandığı fikri müdafiə etmək üçün cavab verməli olduğunu görüb dedi:

– Onun barəsində heç nə bilmədiyimi necə deyə bilərsən?! Mən onun barəsində hər şeyi bili-rəm. Bir də, onun dindar adam olması kifayət edir.

– Məgər din hər şey deməkdir?! Sən hələ bacasan. Qorxuram, həqiqəti biləndə artıq gec olsun...

– Hansı həqiqəti deyirsən, Rihab?

– Misal üçün, belə günlərdə adaxlı qız nişanlı-sından bir saat belə ayrılmamalıdır ki, onun başqa qızlarla əlaqəsini kontrol edə bilsin. Daha sə-

nin kimi yox ki burada dörd divarın içərisində oturmusan, varlığını bəxş etdiyin adam isə gözellərin ağuşunda əylənir...

– Bacıcan! Çox təəssüf, yanılırsan. Mən öz varlığımı gözellərin ağuşunda əylənən birinə bağışlamamışam. Mustafa inanlı və sadıq adamdır. O, gözəl qadınlara gözünün ucu ilə belə baxmaz. Mənim onu məmənunluqla qəbul etməyimə də bu səbəb oldu. Çünkü biliram ki, inancı onun pis iş görməsinə mane olur. Yaxında və ya uzaqda olmasından asılı olmayaraq, mən ona inanıram. Bu inanc – istər Məkkədə olsun, istər Parisdə – həmişə onun yanında olan yeganə sıpərdir.

Rihab cavab vermək istəyirdi ki, anaları mübahisəni bölməyə çalışaraq onlara müdaxilə etdi:

– Yetər! Yetər! Çox iş görməlisiniz. Bu gün günortaya qonaqlarımız var.

Rihabın incitmələrini çıxməqla, günlər Həsənat üçün xoş keçirdi. Rihab üçünsə günlər ləng və usandırıcı idi. Onu daha çox narahat edən Həsənatı xoşbəxt görməsi, ona gələn təbrik və xeyir-duaları eşitməsi idi.

Bir həftədən sonra Rihab işdən evə qayıdan da gördü ki, poçtalyon qapılarını döymək istəyir. O, Rihabın gəldiyini görən kimi bacısı Həsənatın adına olan məktubu ona verdi. Məktubun üzə-

Aminə Sədr

rində İngiltərə Krallığının markası vardı. O dərhal məktubun Mustafadan olduğunu anladı. Onu titrək əllə götürüb, qeyri-ixtiyari halda çantasında gizlətdi. Məktub barədə heç kəsə heç nə demədən evə daxil oldu. Nahardan sonra tələm-tələsik otağına getdi. Paxılıq və qısqanlığa qarışmış yaramaz bir təhriklə zərfi açanda yazanın xarakterini əks etdirən gözəl bir xətlə yazılmış məktubla qarşılaşdı. Məktubu oxumağa başladı:

“Allahın adı ilə!

Əzizim Həsənat!

Ey o kəs ki, yolun və məsaflənin uzaqlığına baxmayaraq, səni özümə yar seçmişəm. Bu sənə yazdığını ilk məktubumdur. Hərçənd mən ötən günlərimi də anbaan səninlə yaşamışam. Sənin ümidin, sənin intizarınlə yaşamışam. Sənə qovuşma anı yubandıqca günlərimi şövq və həyəcanla keçirmişəm. İndi Tanrı məni arzuma çatdırıb. Mən səndə o əlçatmaz arzumu, o qiymətli xəzinəni tapmışam. İndi mən sənə yazıram. Bəlkə də, bu yazmaq ayrılıq həsrətini bir qədər dindirər. Özüm barədə danışmağa gəlincə, – o özüm ki, bundan sonra artıq o da sən olub – mən səni görmədən səni ürəkdən sevən birisiyəm. Çünkü gördüm ki, sən də mən sevdiyimi sevir, mənim inandığımı inanırsan. Mən aramızda müqəddəs bağlılıq baş tutan andan sənə düzgün şəkildə sə-

Tanrınu axtaran qız

daqətli olmuşam. Çünkü sənin öz dininə səda-qətin olmasa idi və mənə də buna görə razılıq verməsə idin, bu bağlılıq baş tutan deyildi. Mən evlilik həyatında maddiyyat və onun sax-talığından kənar, ruhi və fikri baxımdan müş-tərək olduğum bir həyat yoldaşı axtarıram. Buna görə də birlikdə iman gulləri ilə döşən-miş, Quran nuru ilə işıqlanmış və islam təlim-ləri üzərində duran nümunəvi ailə həyatı qur-mağımız üçün məhz səni seçmişəm. Elə bir həyat ki, başdan-ayağa eşq və sevgi ilə, vəfa və sədaqətlə dolu olsun. Sən bütün varlığıyla öncə Tanrıının, sonra mənim olduğun müd-dətcə mən də bütün varlığımıla öncə Tanrıının, sonra səninəm, Həsənat. Tanrı bizim bu mə-nəvi birliyimizi mübarək etsin, Öz lütfkar nəzəri ilə sevgimizi qorusun və addımlarımızı Öz yolu-nuna yönəltsin.

Əslində, sənə daha artıq yazmaq istərdim. Çünkü deyəcək çox sözüm var. Lakin cavabını gözləyirəm bilim ki, məktubun qısa olmasını istərdin, ya uzun. Sevgi və salamımı məndən qəbul et. Öz inancına və mənə olan sevginə həmişə sadıq qal.

Qeyd:

Məktubun yanında gördüğün bu şəklimi də qəbul etməyini xahiş edirəm. İstərdim sən də tez bir vaxtda öz şəklini mənə göndərəsən.

Mustafa”

Aminə Sədr

Rihab məktubu əsəb və gərginlik içində oxuyub bitirdi. Sözlərin şirinliyi onu alov şölələritək yandırırdı. Nifrəti məktubu Həsənata verməmək qərarında onu daha da israrlı edirdi. Həmin günü narahatlıq və çəşqinliq içərisində başa vurdu. Narahatlığı məktubun varlığına görə, çəşqinliği isə bundan necə xilas olacağına görə idi. Gedir-gəlir, məktubu təkrar-təkrar oxuyurdu. Hər oxuduqca da narahatlığı artırdı. Məktubun kaş ki Həsənata yox, ona yazılmış olmasını arzu edirdi. Gecəyəri olmuş, Rihabın gözlərinə hələ də yuxu getməmişdi. Yatağının üzərində əyləşib məktubu yenidən, onuncu dəfə oxumağa başladı....

Bu vaxt öz-özünə dedi: "Necə də gözəl xətti var. Şəkli daha da gözəldir. Bu şirin sözlər də incə ruhdan xəbər verir. Bu, Həsənata çatsa, o necə də sevinər. Şübhəsiz, o bu məktubu alsa, çox xoşbəxt olar. Onun xoşbəxtliyi isə mənə heç vaxt rahatlıq verməyib..." Bu an Rihab məktub Həsənatın əlinə keçməsin deyə, onu cırmaq qərarına gəldi. Lakin cırmazdan qabaq düşündü: "Yox, onu cırmayım. Yaxşısı budur, yandırıım. Onun zərif dini sözlərinin yandığını görmək mənə ləzzət verəcək". Bunu deyib, şam axtarmaq üçün dolaba tərəf getdi. Ətrafi qızılı lentlə bağlanmış bir neçə rəngli kiçik şam tapdı. Lentin üzərinə belə yazılmışdı: "Ad günün mübarək. Sənə xoşbəxtlik

və iman arzu edirəm..." Əsəbi halda güldü. "Mustafanın məktubunu Həsənatın mənə hədiyyə etdiyi şamlarla yandırmaq necə də xoşdur", – deyib oradan bir şam çıxartdı. "Bəli, bu balaca, nəzik şam onun mənə on səkkiz yaşılm olması münasibətilə hədiyyə etdiyi şamlardan biridir. Sən demə, bu şamlar əvvəlcə Mustafanın məktubunu, ardınca da Həsənatın rahatlıq və xoşbəxtliyi ni yandırmaq üçün indiyədək növbə gözləyirmişlər". Rihab bunları deyə-deyə şamı yandırıb, onu masanın bir küncünə yapışdırmağa çalışırdı. Sonra məktubu oda yaxınlaşdırmaq üçün əlinə götürdü. Bu vaxt ağılına başqa bir fikir gəldi: "Bu məktubu yandırmağın nə faydası var. Mustafa Həsənata ikinci və üçüncü məktubu da göndərəcək. Mən də hər dəfə qapıda poçtalyonla qarşılaşmayacağam. Deməli, təkcə məktubu yandırmaq kifayət etmir. Bunun heç bir faydası yoxdur". Bir qədər düşündükdən sonra ağılına daha bir fikir gəldi və dərhal bunun doğruluğuna əmin oldu. O, Həsənatın əvəzindən Mustafaya məktub yazacaq, öz yazıları ilə onun Həsənata olan inamını sarsıtmağa çalışacaqdı. Lakin evlərinin ünvanı yerinə başqa ünvan yazmalı idi. Bu da çətin deyildi. O, iş yerinin ünvanını verəcək, amma məktubu oradakı rəfiqəsinin adına yazacaqdı. Rihab bu planı həyata keçirmək qərarına gəldi. Bu halda, bəlkə, orada yazınlara yenidən ehtiyac

Aminə Sədr

duyar deyə məktubu da saxlamalı idi. Daha sonra əyləşib Mustafaya belə yazdı:

“Əzizim Mustafa!

Məktubunu aldım, təşəkkür edirəm. Ədəbli tərzini və zərif sözlərini çox bəyəndim. Yaxşı edib məktubu qısa yazmışan. Çünkü yazıda uzunçuluğu xoşlamıram...

Sənin “yazmaq görüşü əvəz edir” sözünə gəlincə, bu, absurd bir şeydir. Xəyalpərəst insan vicdanını rahatlatmaq üçün özünə həmişə belə təlqinlər edir. Məktubun nə xeyri var axı?! Mən hələ də sənin harada olduğunu, necə olduğunu, necə yaşadığını və kiminlə yaşadığını bilmirəmsə, məktub nəyə yarayar?! Sən dünyanın bütün naz-neməti ilə dolu bir yerdəsən. Görəsən, səndən mənə nə qalacaq?! Bir də, sən özün də mənim kimi görmürsənmi ki, dini bu formada – sənin məktubda qeyd etdiyin şəkildə yaşamağımıza artıq ehtiyac qalmayıb?! Sən burada sinfi ziddiyyətləri, istismarçı qrupları, eləcə də istismar olunan zəif kütləni nəzərə almamışan. Bunlar bizi bütün bu haqsızlıqlardan qurtulmaq üçün bir dəlik axtarmağa sövq edir. Biz bu qaranlığın içərisində bir işiq yeri axtarıraq. Lakin nə bu möhkəm zülm binasından qurtulmağa bir dəlik, nə də bu zülmət qaranlıqdan işığa bir yol tapa bilirik. Bunun müqabilində öz əlimizlə özümüzə ali bir qüdrət yaratmaqdan savayı heç nə köməyimizə yet-

mir. Elə bir qüdrət ki, zülmdən daha uca, qaralıqdan daha güclü olsun. Sonra onun bütün problemlərimizi həll edəcəyi, ağrı-acımızı aradan götürəcəyi gözləntisi ilə bu qüdrətə ümid bəsləməyi özümüzə təlqin edirik... Yer üzündə Tanrıya inam fikrinin yaranmasına da məhz bu amil səbəb olub. Dinə inam da bunun nəticəsində yaranıb. Elə isə sən də mənim kimi düşünmürsənmi ki, bu gün insanlar tələb olunan ədaləti özləri qura bilirlərsə, daha sənin dediyin şeyə nə ehtiyacımız var?!

Bir də bəyənmədiyin sözlərlə səni incitdim-sə, üzr istəyirəm. Lakin mən səmimi insanam. Başqaları ilə də səmimi davranışlığı sevirəm. Sonda sənə salamlarımı və xoş arzularımı çatdırıram.

Qeyd:

Cavabını və yazacağın digər məktubları aşağıdakı ünvana göndərməyini xahiş edirəm:

Suvarma idarəsi, statistika şöbəsi

Xanım Məyyadə Naci

Həsənat"

Rihab məktubu Mustafanın qeyd etdiyi ünvanı göndərdi. Əvvəlcə bir qədər vicdan əzabı çəkdi. Çünkü onun məktubu bacısının xoşbəxtliyini alt-üst edirdi. Lakin içindəki nifrət hissi yenidən baş qaldırıb vicdanını susdurdu. Beləliklə, nəticəni gözləməyə başladı.